

“XAZART” incəsənət simpoziumu

Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaaltı Hotel & Spa”nın təşkilatçılığı ilə 7-15 oktyabr tarixində “XAZART” incəsənət simpoziumu keçirilir.

Simpoziumun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Tədbir eyni zamanda bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin artırılması, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Simpoziumun təşkilatçısı “Leyla Khazary ArtGallery” Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir. Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn-şoular, konfranslar və hərraclər, rəsm kursları və mühazirələr təşkil edir.

Simpoziuma Azərbaycanın hüdudlarından kənarda da tanınan rəsamlar Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnnə Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Tərənə Seid, Zöhrab Salamzadə dəvət edilib. Mədəniyyət .-2022.- 14 oktyabr.- S.8.

